

2012-ci ilin 4-5 dekabr tarixlərində Türkiyənin Ankara şəhərində İÖT-nın Statistika üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun 5-ci iclası haqqında

İclas İÖT-nın Statistika və iqtisadi tədqiqatlar üzrə Departamenti və Türkiyə Statistika İnstitutu tərəfindən təşkil edilmişdir. İclasda Azərbaycan Respublikasının nümayəndəsi ilə yanaşı İran İslam Respublikasının, Pakistan İslam Respublikasının, Qazaxıstan Respublikasının və Tacikistanın Respublikasının nümayəndələri iştirak etmişlər. Bundan əlavə iclasda Türkiyənin statistika institutunun, TİKA və SESRİC-in nümayəndələri də iştirak etmişlər.



Toplantını Türkiyənin statistika institutunun Prezidenti cənab H.E. Birol AYDEMİR açmış və çıxışında qonaqları salamlayaraq TürkStat-ın fəaliyyəti barəsində məlumat vermiş, ölkələr arasında təcrübə mübadiləsinin aparılmasını təklif etmişdir.

Statistika üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun 4-cü iclasının qəbul etdiyi qərarların yerinə yetirilməsi, statistika üzrə Departamentin fəaliyyəti, 2013-cü il üçün Fəaliyyət Planı haqqında İÖT-nın Statistika

və iqtisadi tədqiqatlar üzrə Departamentinin Direktoru xanım Bayan Adılbekova məruzə etmiş, o ölkələri Departamentin keçirdiyi tədbirlərdə fəal iştirak etməyə çağırmışdır.

Toplantıda təmsil olunan hər bir ölkənin nümayəndəsi öz ölkəsi haqqında təqdimat etmişdir. Azərbaycan tərəfindən çıxış edən Dövlət Statistika Komitəsi Aparatının Məlumatların yayılması şöbəsinin müdiri M. Əmirova iştirakçılara komitənin strukturu, fəaliyyəti, ölkənin sosial, iqtisadi inkişafı, gələcək planları haqqında məlumat vermiş, İÖT-in qəbul edilmiş qərarların yerinə yetirilməsi, EKOSTAT məlumat bazasının vaxtında, keyfiyyətli və dolğun məlumatlarla doldurulması, ölkələr üzrə ümumi məlumatların yeniləşməsini təklif etmiş, statistika sahəsində əməkdaşlığı daha da təkmilləşdirmək, məlumatların yayılmasına, istifadəçilərlə işin qurulmasına diqqətin artırılması qeyd etmişdir.

İclasda regionda statistika sahəsində əməkdaşlığın inkişaf mexanizmi, regional statistika metodologiyasının harmonizasiyası, statistika sahəsində potensialın genişlənməsi, beynəlxalq əlaqələr və 6-cı iclasın keçirilməsi haqqında məsələlər müzakirə olunmuşdur.

Qeyd olunmuşdur ki, Regional statistika metodologiyasının harmonizasiyası Komitəsinə Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Pakistan, Tacikistan və Türkiyə öz nümayəndələrini təklif etmişlər. Nümayəndələr üçün treninq-seminarlar təşkil olunması nəzərdə tutulur. Bu treninq-seminarlar Komitənin fəaliyyətinin başlanğıc mərhələsi kimi qiymətləndirilir, treninq-seminarlardan başqa mütəmadi olaraq regionda metodologiyanın harmonizasiyasına aid iclasların keçirilməsi də nəzərdə tutulur.

Beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişlənməsi iştirakçılar tərəfindən təklif olunmuşdur.

İclasın sonunda yekun qərar qəbul edilmişdir.